

“Bakı Yay Caz Günləri”nə hər kəs dəvətlidir

Xəbər verdikimiz kimi, 6-7 iyul tarixlərində Heydər Əliyev Mərkəzinin parkında 4-cü “Bakı Yay Caz Günləri” keçiriləcək.

“Bakı Yay Caz Günləri” (Baku Summer Jazz Days) festivalı pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra fəaliyyətini bərpa edir. Əvvəlki festivalların iştirakçılarının coğrafiyasına İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr daxil idi. Layihə çərçivəsində Avichai Kohen, Erik Eruffaz, Jacky Terrasson, Stephane Belmondo, Nik West kimi məşhur musiqçilər Bakıda ilk dəfə çıxış ediblər.

Caz musiqisi pərəstişkarları üçün növbəti sənət bayramını amerikalı caz pianoçusu və bəstəkar Emmet Kohen öz triosu ilə açacaq.

Trionun rəhbəri – Amerika Piano Assosiasiyasının, 2019-cu il “Amerika Pianoçuları Mükafatı”nın sahibi Emmet Kohen eyni zamanda pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrində dinləyici ilə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamsda keçirilən caz festivallarında, eləcə də Nyu-Yorkdakı Rose Hall və Vaşinqtondakı Kennedi Mərkəzi kimi bir çox məşhur musiqi məkanlarında çıxış edib.

HEYDƏR ƏLİYEV MƏRKƏZİ
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
Premier LTD
PRODÜSER
AGENTLİYİ
Baku Summer
JAZZ
DAYS

4-cü Beynəlxalq Bakı Yay Caz Günləri
HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN PARKI

6 İYUL
20:00
GİRİŞ
SƏRBƏSTDİR

Emmet Cohen Trio
& Patrick Bartley (saksofon) ABŞ

Firudin Həmidov
"H3 Collective" Azərbaycan

7 İYUL
20:00

İLHAN ERŞAHIN'S
İSTANBUL SESSIONS Türkiyə

Diana Hacıyeva
& Jazz Trio Azərbaycan

YUNUS EMRE
ENSTİTUSU

İyulun 7-də proqram məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvartetinin çıxışı ilə davam edəcək. Stokholmda böyüyən və 1990-cı ildən Nyu-Yorkda yaşayan musiqçi Wallace Rooney, Joe Lovano, Jeff Williams, Cameron Brown, Viktor Lewis kimi ifaçılarla birlikdə çıxış edib. O, Bakıda Türkiyədən olan cazmenlərin çıxış edəcəyi “İstanbul Sessions” layihəsini təqdim edəcək.

Hər iki gün festival səhnəsində Azərbaycanın caz qrupları da yer alacaq.

Diana Hacıyeva müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən biridir. Müğənni, musiqi prodüseri və bəstəçi kimi fəaliyyət göstərərək müxtəlif heyətlərlə çıxış edir. 2012-ci ildən “DiHaj” adı altında çıxış edən musiqi heyətinin prodüseridir.

Firudin Həmidov gənc nəsə aid olan caz trümpet ifaçısı və bəndləridir. Hazırda Azərbaycanın ən tanınmış gənc heyətlərindən biri olan “H3 Collective”-in yaradıcısı və rəhbəridir. “H3 Collective” və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətlərində çalışır.

Festival Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Yunus Əmrə İnstitutu (Türkiyə) da festivala dəstək verir.

Konsertlərin ictimaiyyət üçün əlçatan olması və bununla da Bakı caz ənənələrinin geniş tamaşaçı auditoriyası üçün canlandırılması festivalın əsas məqsədidir. Heydər Əliyev Mərkəzinin parkında açıq havada təşkil olunacaq konsertlərə giriş sərbəstdir.